

NİZAMI GƏNCƏVİ

---

İSGƏNDƏRİN BƏRDƏYƏ GƏLMƏSİ  
VƏ NÜŞABƏ İLƏ GÖRÜŞMƏSİ



BAKİ GƏNCLİK

1989

Bərdə nə gözəldir, necə göyçəkdir,  
Yazı da, qışı da güldür, çiçəkdir.  
İyulda dağlara lalələr səpər,  
Qışını baharın nəsimi öpər.  
O yaşıl meşəsi cənnətə bənzər,  
Şən ətəklərinə bağlamış kövsər,  
Söyüdlük çöllərə vermişdir zinət.  
Ağ bağı elə bil həqiqi cənnət.  
Qırqovul yuvası bir sərv ağacı,  
Oxuyur kəkliyi, ötür turacı.  
Səssizlik içində dincəlir gülşən,  
Torpağı silinmiş qayğı, kədərdən.  
Reyhanı yaşıldır illər uzunu,  
Hər çeşid naz-nemət bürümüş onu,  
Yem üçün gələr quş bu gözəl yurda,  
İstəsən «quş südü» taparsan burda.  
Torpağı yoğrulmuş qızıl suyundan,  
Elə bil hər yanda bitmiş zəfəran.  
O yaşıl yerləri dolasıb-gəzsən,  
Şənlikdən başqa bir xəyal görməzsən.  
İndi o dərgahın taxtı alçalmış,  
İpəyi, qumaşı küləklər çalmış.  
Təzə nar gülləri tökülüb solmuş,  
O narlar, nərgizlər dönüb toz olmuş.  
İndisə yerində bu gözəl yurdun  
Var sel yumuş dərə, qurumuş odun.  
Yenə də bol olan o göyərtilər,

Ədalət toxmundan göyərsə əgər,  
Yenidən gözəlcə bəslənsə diyar,  
Get-gedə yaşıllıq, gözəllik artar.  
Padşahın əlinə keçərsə fürsət,  
O taxta yenidən verərdi zinət.  
Hərum adlanırdı bu yurd hər yerdə,  
İndisə adına deyirlər Bərdə.  
Bu mərdlər, gözəllər yurdunda, inan,  
Çox saysız xəzinə gizləmiş zaman.  
Böylə şux, sevimli gülşən harada,  
Harda var xəzinə saçan bu diyar?!  
Böylə nəql edir söz xəzinədarı,  
Köhnə xəzinənin adlı salari:  
Hakim qadın varmış, adı Nüşabə,  
Uymuş il uzunu kefə, şərabə.  
Erkəksiz yaşayan bu dişi ceyran  
Gözəldi, göyçəkdi erkək tovuzdan.  
Xoşsöhbət, ürəyi saf, mətanətli,  
Bir pəri əndamlı, xoştəbiətli.  
Önündə minlərcə gözəl qız varmış,  
Xidmətə ay kimi kəmər bağlamış  
Bunlardan başqa var igid, qəhrəman  
Otuz min qulamı — qılinc oynadan.  
Dərgaha yaxın da olsa, yenə də  
Evinə girməzdi erkək bir bəndə.  
Qadınla aşardı onun hər işi,  
Tapşırıq almamış ondan bir kişi.  
Sarayda işbilən qadınları var,  
Yalnız kəndxudasız iş görər onlar.

Qulları bir yurddan salmışdı məskən,  
Yaxın bir obanı etmişdi vətən.  
Qəhrindən, kinindən onun qorxaraq,  
Şəhrinə bir kişi basmamış ayaq.



Biyara getməyə versəydi fərman,  
Yolunda kişilər keçərdi candan.  
İsgəndər səhraya çəkincə ordu,  
Çadırlar başını əflakə vurdu.  
Gördü bir şənliklə yoğrulmuşcənnət,  
Etdi əkinlərə, çaylara heyvət.  
Sordu: «Bu şən ölkə kimindir,kimin?  
Kim burda padşahlıq edir, söyləyin!»  
Dedilər: «Gördüyün bu var, bu yatır,  
Bu gözəl torpaqlar bir qadınındır.  
Qadındır, erkəkdən ürəkli, qoçaq,  
Dəniz incisindən təmiz və parlaq!  
Tayı yox şüurda, adda və sanda,  
Rəiyyət becərir çətin zamanda.  
Mərdliklə belinə bağlamış kəmər,  
Kəyan nəslindənəm,— deyə fəxr edər.  
Külahsız qadındır, ancaq tacı var.  
Bir əsgər üzünü görmə?» bu sərdar  
Hesabsız qəhrəman qulamları var,  
Önündə üzünü görməmiş onlar.  
Köksü gül, ağıbilək qız, gəlin ancaq  
Hər işdə onunla edər ittifaq.  
Boyları ox kimi, döş nara bənzər,  
Sanki hər məmədən süd əmmiş şəkər.  
Ən incə ipəklər, ən parlaq tullər  
O lətif əndamdan utanıb titrər.  
Firiştə onlara baxmaz cürətlə,  
Baxsa göydən enər bir fəlakətlə.  
Bağın eyvanında parıldar tək-tək,  
Gündüz şən bir günəş, gecə çıraq tək

O ağ bənizlərə etsən tamaşa  
Az qalır şəfəqdən gözlər qamaşa.  
Şaqraq səslərini eşitsə hər kəs,  
Can qurban etməyə göstərər həvəs.  
Qulaqda, boyunda incilər gülür,  
Dodaqlar yaqutdur, dişlər isə dürr.  
Bilmirəm nə füsün oxumuş bunlar  
Ki, şəhvət toruna olmamış şikar?!  
Bu mavi səmanın altındaancaq,  
İşləri şərabdır, çalıb-çağıırmaq.  
Nəsilcə uca, pak hökmdar qadın  
Onları qoymazdı şəhvətə yaxın.  
Sənəmxanası var saraylar qədər,  
Azad girib gəzər orda afətlər.  
Pərdə arxasında keçirir həyat,  
Doğma ölkəsinə verir qol-qanad.  
Möhtəşəm, şahanə bir sarayı var,  
Bir büsat açmış ki, şahlara yarar.  
Büllurdan taxtı var, göyə vurur baş,  
Üstünə xalvarla tökmüşdür qaş-daş.  
O büllur taxtı bir qəndildən parlaq,  
Gecələr Aydan da nurlu bir çıraq.  
Oturar o büllur taxta hər səhər  
Uca tanrısını hər gün yad edər.  
Gəlin tək taxtında əyləşir yalnız,  
Xidmətçin ayaqda durur gəlin, qız.  
Mavi çərx altında sazla, qədəhlə  
Dünyanı keçirir daşqın fərəhlə,  
Tanrıya səcdədən durmazlar geri,

Yox yemək-içməkdən başqa işləri.  
Şahanə sarayla, böyük dövlətlə  
Riyazət çəkərdi bir ibadətlə.  
O qədər dindardır bu nazlı dilbər,  
Öz cənnət köşkündə yatmaz gecələr.  
Başqa bir köşkü var mərmər daşından.  
Ay kimi hər gecə süzülür pünhan.



Köşkündə o günəş, o nazlı qönçə  
Başlar ibadətə şəfəq söküncə.  
Bir sona suya baş vurduğu qədər  
Yastığa baş qoyub yatar o dilbər.  
O pəriəndamlı qızlarla yenə  
Mey ilə, çalğıyla başlar kefinə.  
Gecəni, gündüzü keçirir böylə,  
Gündüzü böylədir, gecəsi öylə.  
Nə gündüz əl çəkir can bəsləməkdən,  
Nə gecə tanrıya səcdə etməkdən.  
Vardır qapısında çox xidmətçilər,  
Özünün, işinin qeydini çəkər».  
İsgəndər bu işdən şənləndi, ancaq  
O naxşı görməyə göstərdi maraq.  
Yaşılıq içində gördü bu dünya  
Gövhərdən qiymətli olan kimiya.  
O yerdə başladı istirahətə,  
Bir neçə gün daldı eyşə-işrətə.  
Hökmdar qadına verdilər xəbər —  
Mübarək fal ilə gəlmış İsgəndər.  
Pərəstiş etməyə gördü hazırlıq,  
Göndərdi padşahın adına layiq  
Hər çeşid yararlı, ləziz yeməklər,  
Ürəkdən xidmətə bağladı kəmər.  
Ayırdı mətbəxə, miniyə yarar —  
Gözəlcə bəslənmiş canlı heyvanlar.  
Müşk, ənbər qoxuyan dadlı yeməklər,  
Əlini yumağa müşk ilə ənbər.  
Hər çeşid yeməli, dadlı meyvə var,  
Müşk ilə şəkərdən bir neçə xalvar.

Mey, noğul, bostanın bəzəyi reyhan  
Neçə gün daşındı şaha, durmadan.  
Həm də mehtərlərə ayrı olaraq.  
Hər gün göndərirdi müəyyən ərzaq.  
O qədər mərdlik üz verdi qadından  
Tərifi dillərdə oldu bir dastan.  
Padşahın könlündə açdı bahar tək  
Onunla görüşmək arzusu çiçək.  
Qadını öyrənmək istədi o şah,—  
Olsun bu ölkənin sərrindən agah;  
Bilsin sərhədini bu məmləkətin,  
Varmıdır əсли bu sözün-söhbətin?  
...Hazırlıq görünçə ucaldı göyə,  
Yol aldı saraya,— elçiyəm,— deyə,  
Elə ki, saraya çox yaxın gəldi,  
Yolun zəhmətindən bir az dincəldi.  
Göylərə baş vuran bir saray gördü,—  
Onu yerlər öpür, göylər öpürdü.  
Xidmətçi qadınlar onu gördülər,  
Qaçıb Nüşabəyə verdilər xəbər:  
«Rum tacidarının şən dərgahından  
Ölkəmiz alıbdır şənlikdən nişan.  
Ağıllı bir elçi gəlmışdır bizə,  
Rum şahından xəbər gətirmiş sizə.  
Ağıllı mədənidir başdan-ayağa.  
Bənzəyir tanrıdan yanın çıraqa».  
Nüşabə sarayı bəzədi artıq,  
Dəmirli yollara vurdu yaraşıq.  
Nazənin qızlara verildi bəzək,

Düzułdü sıraya yüz əlvan çıçək,  
Müşküñ kəməndlərə düzüłdü gövhər,  
Daş-qasa büründü ipək geyimlər.  
Bir bağça tovuzu kimi səkərək  
Parlayıb, gülümsər işiq çıraq tək  
Padşahlıq taxtında oturdu xoşhal,  
Əlində ətirli, gözəl portağal.  
Əmr etdi padşahlar ayini üzrə,  
İsgəndər elçisi gəlsin hüzurə.  
O uca sarayın baş vəkilləri  
Əmrini icradan durmadı geri.  
Elçi çox sürətlə girdi qapıdan,  
Qondu taxt üstünə o qorxmaz aslan.  
Belindən nə qılınc açdı, nə kəmər,  
Elçi tək etmədi səcdə İsgəndər.  
O gözəl sarayda bir hikmət gördü,  
Sevimli bir saray, bir cənnət gördü.  
Hər yanda qaynaşır huri və pəri,  
Müşk ilə, ənbərlə yoğrulmuş yeri.  
Daş-qasa batmışdı gəlinlər, qızlar  
Baxanın gözündə parlaq ulduzlar,  
Elçiyə daş-qasın parıltısından  
Bir alov göründü durduğu məkan.  
Sanki birləşmişdir mədənlə dərya,  
Bütün gövhərləri tökmüş buraya.  
Elçinin tutduğu uğursuz işə:  
«Bu zirək kişiyə indi nə demək,  
Qoyulan ayinə əməl etməmək?!  
Həddini tanıtmək gərəkdir ona,

Bu elçi saymaya bizi, baxsana!»  
Nüşabə baxınca düşərək şəkkə,  
O bişmiş qızılı vurdu məhəkə.  
Diqqətlə baxınca tanıdı birdən,  
Taxtında yer verdi, qəlbi oldu şən.  
Bildi İsgəndərdir, dolaşır ona,  
Taxtında oturmaq yarasır ona.  
Yeddi mavi göyün səadətilə  
Onun tərifini gətirdi dilə.  
Endirdi həyadan göz qapağını,  
Utandı, tər yudu al yanağını.  
Sezdiyi bu işi açmadı ona,  
Açarım var deyə, bağlı qıflına.  
İsgəndər bir elçi kimi davrandı,  
Özünü olduqca o, sərbəst sandı.  
Çox salam yetirdi hey dönə-dönə  
Təkmil bir elçilik etdi özünə.  
Salamlar bitincə dedi: «Ey sərdar!  
Şöhrətli, şövkətli, adil tacidər  
Deyir: ey şöhrəti dünyani tutan,  
Ən adlı kəslərə meydan oxuyan!  
Nə üçün çevirdin bizdən yüyəni?  
Hüzura gəlmədin, anmadın məni?  
Nə zülüm etdim ki, düşmən kəsildin?  
Ey harın at, bizi acizmi bildin?  
Bundan da kəskin bir qılınç kimdə var  
Kimin oxu böylə qızğın od saçar  
Ki, ona sığınmaq yararlı ola,  
Şənə məsləhətim budur, gəl yola!

Uca dərgahımdan çəkinmə, gəl get,  
Coşduğum gündə qorx, ondan həzər et!  
Bu gözəl ölkənə mən ki, yol aldım,  
Öz dövlət kölgəmi üstünə saldım.  
Qapıma neçin baş vurmadın bir an,  
Neçin üz çevirdin mənim yolumdan?  
Könlümü alırsan meyvə, şərabla,  
Aldadırsan noğul, reyhan, kababla,  
Etdiyin bu işlər qəbuldur, ancaq  
Doğru fikirlərdən gəl olma uzaq!  
Səni bu idrakla görməyim, inan,  
Bəxtiyar görünür humay quşundan.  
Qəbul başlanırkən səhər, çox erkən  
Şahın dərgahına sən də gələrsən».  
Öylə ki, yetirdi özündən xəbər,  
Başını aşağı dikdi İsgəndər.  
Nüşabə cavabçın laləsayağı  
Gül açıb, tərpətdi yaqut dodağı;  
«Ey cəsur padişah, eşq olsun sənə!  
Elçilik edirsen özün-özünə.  
Mənə saf ürəyim söyləyir böylə.  
Bu başla, şahanə, uca sayənlə  
Bir elçi deyilsən, hökm verənsən!  
Göndərilmiş deyilsən, sən göndərənsən  
Peyğamın qılıncdır, qoparır başlar,  
Səndən başqa bunu mənə kim vurar?!

Ancaq şah qılıncla oynarsa artıq  
Qılıncı göstərər başıucalıq.  
Söz açma İsgəndər qılıncından sən,  
Özünə çarə tap, İsgəndər sənsən!

Məni çağırarkən toruma düşdün,  
Gözünü yaxşı aç, ciysən, bir düşün!  
Taleyim gətirmiş səni bu taxta,  
Eşq olsun dövləti düşünən baxta!»  
İsgəndər dedi: «Ey bu taxta layiq!  
Arama baxtının hökmündən artıq.  
İsgəndər dənizdir, mən çayam, ancaq  
Günəşlə kölgəni olmaz bir tutmaq.  
Bir kəsə tay tutma məni, ey huşyar,  
Mən kimi minlərcə gözətçisi var.  
Bu fikri qəlbindən sən sil büsbütün,  
Padşahı bundan da çox uca düşün.  
Yoxsa İsgəndəri sandın kimsəsiz,  
Özünə elçilik edən bir aciz?  
Uca dərgahına sığmaz igidlər,  
Özümü zəhmətlə elçilik edər?»  
Ağıllı Nüşabə yenə dürr saçdı.  
O gül dodağından qıfılı açdı:  
«Qəlbimi bu qədər aldatmaq nədən?  
Yalan atını gəl minib çapma sən!  
Əl çək bu tərslikdən, yetər inadın!  
Mərdliklə şan-şöhrət qazanmış adın.  
Böyükdür pəyamın, adın da, sən də,  
Aslanı gizləmə qurd dərisində!  
Elçidə olurmu böylə cəsarət —  
Hüzurda göstərsin bu qədər hiddət?  
Qəhr ilə buyruqdan nə əl çəkirsən,  
Nə də qarşımızda boyun əyirsən.  
Bizimlə hökm ilə edirsən rəftar,  
Belə rəftar yalnız padşahda olar.

Var bundan başqa çox nişanlar, hələ  
Ondan da çox əsrar gələcək ələ».

Tez verdi böylə bir cavab İsgəndər:  
«Bir tülükü aslandan gətirməz xəbər!  
Gözündə olsam da cəsur, qəhrəman,  
İsgəndər deyiləm, elçiyəm ondan.

Xəbəri böyükər göndərmiş böylə,  
Hökmünü dəyişmək yararmı, söylə!  
Sözümdə varsa kin, acıq, kükrəyiş,  
Bu sənin və onun bildiyi bir iş!

Ürəkli olmama səbəb onu bil,  
Göndərən aslandır, bir tülükü deyil!  
Böylədir şahların rəsmi, elçilər  
Amanda olurlar, görməzlər zərər.

Dediyim sözləri demiş tacidər,  
Dilin qıfılına göstərmə açar.  
Doğru bir cavab ver mənə bir kərə,  
Yenə də dönüm öz gəldiyim yerə».

Nüşabə qızdı o aslant ürəyə:  
«Günəşi palçıqla suvadın» deyə.

Zərrəcə qorxmadı, gətirmədi tab,  
Verdi qılınc kimi kəskin bir cavab:  
«Yersizdir, dedi, bu çalışıb durmaq,  
Günəşə palçıqdan vurursan suvaq».

Kənizə əmr etdi: «Ver baxsın» — deyə,  
Padşahlar rəsmini öpən ipəyə.  
İpəkdə göstərdi ona bir bucaq,  
Söylədi: «Əlində tut, diqqətlə bax!

Bu surət, bu sima kimindir, kimin?  
Sarayda hörmətlə saxlanır neçin?



İnad etməyinin qalırmı yeri?  
Örtmə öz qaşınla uca göyləri».  
İsgəndər dinlədi onu hörmətlə,  
Yazılı ipəyi açdı sürətlə.  
Rəsmini tanıdı baxınca şəklə,  
Gördü almış düşmən ölkəni ələ.  
Bu işdə kin-hiddət göründü yersiz,  
Bir cavab verməkdən qalaraq acız,  
Qorxudan saraldı bir saman kimi,  
Sığındı allaha tutulan kimi.

Nuşabə gördü ki, o qızğın aslan  
Pozuldu, alçalıb düşdü ucadan.  
Dedi: «Ey uğurlu, böyük tacidar!  
Zəmanə başlara çox oyun açar.  
Düşünmə, hörmətim çoxdur, bunu bil!  
Bu ev öz evindir, başqa yer deyil!  
Pərəstiş edərəm sənə hər zaman,  
Ya orda, ya burda bəndəyəm, inan!  
Bu rəsmi onunçün göstərdim ki, sən  
Mənim də şəklimi aydın görəsən.  
Erkək tinətliyəm, olsam da qadın,  
Hər işi bəllidir mənə dünyanın,  
Mən də bir aslanam, düşünsən bir az,  
Aslanın erkəyi, dişisi olmaz.  
Qara bulud kimi gurlasam kinlə,  
Qılinc tüstüsündən yanar su belə.  
Aslanlar buduna basaram mən dağ,  
Nəhənglər yağından yaxaram çıraq.  
Məni düşmənliyə çəkmə sevgidən,  
Vurğunun olana tənə vurma sən!  
Kim tikan əgərsə, tikan dərəcək!  
Kim nicat verərsə, nicat görəcək.  
Əgər sən üstünlük edərsən mana,  
Qələbə çalarsan bir dul qadına.  
...Tülküylə qurd kimi biz etsək savaş,  
Sən kiçik olarsan, mənəm böyük baş,  
Sınaqlı qocalar söyləmiş belə:  
«Güləşmə ən fəqir, yoxsul bir kəslə,  
Səndən şey qoparmaq fikrini izlər,  
Ürəkdən çalışar, üstünlük edər».

Vücudum şəhərdə etsə də məskən,  
Qəlbim qafıl deyil şahlar işindən.  
Hindistan mülkündən Yunana qədər  
Virandan, abaddan tutmuşam xəbər.  
Göndərdim hər yerə bilikli adam,  
Ağılı, sinaqlı, mahir bir rəssam.  
Böyük fatehlərin, öyrənim deyə,  
Rəsmini aldırdım incə ipəyə.  
Adlı padşahların rəsmini çəkən  
Hər rəsmi gətirib mənə verərkən,  
Sanıram dünyani verdilər mana,  
Öz incə rəyimlə baxaram ona  
O rəsmi doğrudan tanıyım deyə,  
Göstərrəm başqa bir görən kimsəyə.  
Desələr ki, filan tacidardır bu,  
O zaman təsviri sanaram doğru.  
Sonra da təpədən-dırnağa qədər  
Hər rəsmə salaram dərin bir nəzər  
Yaşlıdan və gəncdən öz qədərincə,  
Bir ölçü götürərəm incədən-incə.  
Yaxşını-yamanı tanır xəyalım,  
Var zəka tanıyan şüur, kamalım.  
Boşuna keçməyir gecə-gündüzüm,  
Özümlə oynayan deyiləm özüm.  
Bu himmət tarazım durmadan işlər,  
Şahlarda ağırı, yünkülü ölçər.  
İpəkdə gördüğün surətlər ki var,  
Tək sənin xəyalın könlümə yatar.  
Çünki surətinlə tanışam çoxdan,

Bu nəqşin dostluqdan göstərmiş nişan».

Sözünü ürəklə dedi, şənləndi,

Öz bülür taxtından aşağı endi.

«Taxtımda dedi, sən otur namidar,

Bir taxta yaramaz iki tacidar.

Bilirsən, şahmatın iki şahı var,

Hər qəlbə yeni qəm gətirər onlar».

Taxtından enincə o pərisurət,

Durdu hüzurunda, göstərdi xidmət.

Gəlin tək oturdu qızıl kürsüyə,

«Padşaha kiçik bir bəndəyəm» deyə.

O nəhəng balıqdan şahın görkəmi

Rəng verib, rəng aldı zürafə kimi.

Düşündü: «Qadın da olsa bu salar,

Ürəyi bir erkək ağlıyla parlar.

Bax, böylə işləri görən qadına,

Pərilər afərin söylər adına!

Qadınlar olmasın gərək çox cəsur,

Dişi aslanlarda kin kəskin olur.

Yüngüldür çəkidə qadının daşı,

Kişi ölçüsüylə durmaz yanaşı.

Qadınlar pərdəylə örtülsə xoşdur,

Pərdəsiz musiqi ahəngi boşdur.

Bax, Cəmşid nə gözəl söyləmiş gerçək:

«Qadın pərdə, ya məzarda gərək!»

Qadını saleh də olsa, buxovla!

Oğru dost da olsa, eşşəyi bağla!»

Düşündü: «Nədir bu acı həqarət?

Bu yerdə kim edər sənə mərhəmət?  
Fikrini bişir də, qəlbini xoş tut,  
Yıxıldın, artıq öz canını unut!  
Gözəldir, bal qatmış gül ləblərinə,  
Böylə bir sevimli dilbər yerinə  
Olsayıdı amansız, kinli bir düşman,  
Artıq əl çəkəydim gərək başımdan.  
Bu yerdən çıxarsam ağır yükümü,  
Hər işdə saxlaram düzgün ölçümü,  
Şaşqınlar yolunu tutmaram bir də,  
Örtmərəm üzümü gərəksiz yerdə.  
Açaram bəndi bu bağlı qəlbimdən,  
Düyünü düyünə necə vurum mən?  
...Səbir edim, çox çətin olsa da bu hal,  
Bu işlər yuxudur, yaxud bir xəyal?  
Eşitdim çox şadmış bir gənc müqəssir  
Dara çəkilirkən boynunda zəncir.  
Dostlardan birisi verdi bir sual:  
«Az qalır ömründən, hey, nədir bu hal?»  
Dedi: «Son nəfəsdir, ömrüm qalır az,  
Az ömrü kədərlə keçirmək olmaz!»  
Qurtardı yaradan onu zillətdən,  
İşığa çıxardı qatı zülmətdən.  
Qıfla çox zaman tapılmaz açar,  
Bir açan tapılar, nəhayət açar».  
Özünə çox bu cür sözlər söylədi,  
Çarəsiz canını təslim eylədi.  
Yalnız çapğın etsə hər bir pəhləvan,  
Düşər div əlinə pəhləvan, inan!  
Xanəndə bəstəsiz şərqi söyləsə,



Söz ilə kamança gülər o səsə.  
Bir zaman çox dərin fikrə getdi,  
Öz təbiətini məzəmmət etdi.  
Səbir etdi bu ağır dərdə-kədərə,  
Təslimlə dik başı əyildi yerə.  
Nüşabə xidmətə bağladı kəmər,  
Əmr etdi, durmayıb gözəl pərilər  
Şahlara yaraşan bir süfrə açsın,  
Ortaya hər çeşid yeməkdən saçsın.  
Kənizlər şam kimi qalxdı ayağa,  
Şahanə bir süfrə hazırlamağa.  
Hər çeşid yeməklər axdı hər yandan,  
Yeməklər bişmişdi qoçdan, toğludan.  
Uzun və yuvarlaq inçə çörəklər

Saraydan başlamış qapıya qədər.  
Kökələr yoğrulmuş yağla, şəkərlə,  
Şəkərli küncüddə dada bax hələ!  
Ənbərlə yoğrulmuş dadlı yeməklər  
Cənnət yeməyindən verirdi xəbər.  
Dağ kimi qalanmış öküz və balıq,  
Çəkdi yer öküzü bundan ağırlıq.  
Süfrədə quzular coşgun sevincdən  
Quş kimi qol-qanad açmışdı şən-şən.  
Ən dadlı mürəbbə, limonlu şərbət,  
Püstədə, badamda var başqa ləzzət.  
Var hədsiz paludə ənbər qoxuyan.  
Çox məğzi paludə sağalar ondan.  
Tər halva və badam halvası daşır,  
O qədər çoxdur ki, qablardan aşır.  
Gülabla çəkilmiş şərbət, gül-şəkər  
Saçdığı şirənin nəfəsi ənbər.  
Bunlardan başqa o taxtın üstündə  
Qızıl büsat qurdu şahın önündə.  
Bir xonça qoyuldu günəşdən parlaq,  
İçində dörd büllur kasa qoyaraq.  
Biri ləl, o biri qızılla dolmuş,  
Biri dürr, birinə yaqut qoyulmuş.  
Öylə ki, uzandı əllər süfrəyə,  
Ağızlar açıldı təam yeməyə.  
Nüşabə dedi: «Ey böyük hökmran,  
Yeyiniz, ən dadlı bu xuruşlardan!»  
İsgəndər söylədi: «Ey sadə dilbər,  
Ölcsüz söyləmə, tökməyəsən tər.  
Düzmüsən süfrəmə almaz, yaqut, dürr,

Daş-qاش yeyilermi, bu nə deməkdir?!  
Daşı da yeyərmi ağıllı insan?  
Bu rəngi təbiət həzm etməz, inan!  
Öylə bir yemək ver mədəmiz dolsun,  
Rəğbətlə ona əl uzatmaq olsun».  
Nüşabə gülərək söylədi şaha:  
«Daşın ki, boğaza yolu yox daha,  
Faydasız, yaramaz böylə daş üçün,  
Bu qədər vuruşmaq, çarşışmaq neçin?  
İndi ki, yeməyə yaramaz bu daş,  
Dünyada onunla ucalarmı baş?  
Dəyərsiz bir daş ki, olmayırla yemək,  
Onunçün bu qədər zəhmət nə gərək?  
Yollardan daşları almaq lazımkən,  
Daşı daş üstünə qoyursan nədən?  
Bu daşdan doyunca hər kəs ki, aldı,  
Yemədi, daş yenə yerində qaldı.  
Deyilsənsə daşa pərəstiş edən,  
Daşını yüngül et, yerində qal sən!»  
O incə qadının bu söhbətindən  
Yeməkdən əl çəkdi o polad bədən.  
Dedi: «Ey xanımlar xanımı qadın,  
Qüvvətdə erkəkdən ucadır adın.  
Doğru söylədin ki, böylə gövhərlə  
Hər sərrafancaq bir daş alar ələ.  
O zaman dəyərli olardı sözün,  
Öncə bu daş-qashdan qaçaydın özün.  
Tacında cavahir parlar, doğrudur,  
Padşahlar tacında cavahir olur.  
Sənin xonçandakı bu daş-qash daşır

Bu danlaq, bu töhmət kimə yaraşır?  
Süfrəyə cavahir saçmaq nə gərək?!  
Gövhərdən qaçmağı mənə öyrətmək?!  
Sərrafın gözünə toz atmaqdır bu,  
İsgəndər yaqutu hər evdə dolu.  
Bununla bərabər diqqət edincə,  
Sözlərin yerlidir, doğrudur məncə.  
Eşq olsun bu fikri sağlam qadına»  
Mərdliyin yolunu göstərir mana.  
Ey uzaqgörən qız, gəl məni dinlə,  
Qızıl sikkəsini nəsihətinlə  
Ataram bir kərə torpaqlara mən,  
Qızıla torpaqdır təbii mədən».  
Sonra Nüşabənin yaqut dodağı  
Yaqutla bəzədi bütün torpağı.  
Əmr etdi, xonçaya qoyuldu yemək,  
Qızıl nağuldanlar əntiq və qəşəng.  
Hər yeməkdən özü dadırkı öncə,  
Çox heyrət etdi şah bunu göründə.  
Şah rahat deyildi böylə xidmətdən,  
Ayağa qalxdı tez yemək bitərkən.  
Gedərkən Nüşabə bağladı peyman,  
İsgəndər verməsin mülkünə ziyan.  
Vəsiqə yazmağa şah verdi fərman,  
O cənnətdən çıxıb getdi hökmran,  
İsgəndər şəhərdən çıxınca gerçək,  
Fələkdən kin gördü, tanrıdan kömək.  
Düşmüdü qurtulmaq üçün qayğıya,  
Şükr etdi qurtaran böyük tanrıya.  
Gündüzdən günəşi qapınca gecə,

Bir çıraq parlatdı bir şam sönüncə.  
Al günəş göyünün uca səqfinə  
Haləli ulduzlar düzüldü yenə. ...  
Dan yeri söküncə dincəldi artıq,  
Qaranlıq içində söküldü ağlıq.  
Şəfəqlər içində qalxdı yuxudan,  
Səhər tək bir məclis qurdu hökmran.  
Günəşin əlində bir narınc vardı.  
Fələk narıncının başını yardı.  
O mələk əndamlı Nüşabə şən-şən  
Uğurlu fal ilə çıxdı şəhərdən.  
Elə bil qaranlıq çöküncə lay-lay,  
Göründü məşriqdən bədirlənmiş ay.  
Pərvin tək kənizlər yanında gedər,  
İncidir başından dırnağa qədər!  
Gözəllər dolaşır dörd bir yanında,  
Yüz zöhrə qaş kimi bir barmağında.  
Şahlara yaraşan bir dərgah gördü,  
Dünyaca bir ordu, barigah gördü.  
O qədər ipəkli bayraq ucaldı,  
Hava gül, torpaq göy rənginə çaldı.  
Çadırlar gövhərdən olmuşdu nişan,  
Dərgahın yolunu kəşmiş hər yandan.  
Aradı, öyrəndi, gəldi saraya,  
Gördü bir xeymədir ucalmış aya.  
İpləri ipəkdən möhkəm hörülmüş,  
Sütunu qızıldır, mismarı gümüş.  
Altından endi yol tapsın hüzurə,  
Üz sürtsün dünyanın öpdüyü yerə.  
Növbətçi hörmətlə verince izin,



Zərnışan çadıra girdi nazənin,  
Gördü ki, dünyanın şahları gəlmış,  
Bir tac kölgəsində başlar əyilmiş.  
İsgəndər önündə kəmər-kəmərə  
Padşahlar oturmuş, göz dikmiş yerə,  
O parlaq büsatdan düşdü qorxuya,  
Görənin ürəyi dönərdi suya.  
Hamısı divarda surətə bənzər,  
Danışıb-gülməyə kimdə var hünər?  
Hasarı görünçə hasarlı gəlin  
Titrədi bu qəbul göründü gərgin.  
Yer öpdü Nüşabə, afərin aldı

O aslan ürəklər buna mat qaldı.  
Kənizlər Xosrovun əmrini alcaq.  
Bir kürsü qoydular günəşdən parlaq.  
Yanında oturdu dünya gəlini,  
Aldı qız-gəlinlər dörd dövrəsini.  
Halını soruşdu, göstərdi hörmət,  
Coşdu o gəlişlə məclisdə işrət.  
Bir az toxtayınca yeni oturan,  
İşarət edildi uca padşahdan:  
Tez süfrə ağası gətirsin xörək,  
Ortaya düzülsün hər çeşid yemək!  
Öncə gətirildi ətirlə şərbət,  
Sanki yerə sərdi hovzunu cənnət.  
Güləb kimi axan bu arxı, yəqin,  
Yuxuda nə Xosrov görmüş, nə Şirin  
O qədər xonçalar düzüldü ora  
Ənbərdən ucaldı toz buludlara.  
Ən ləziz yeməklər bol-bol axaraq,  
Hər yanda da] kimi vuruldu qalaq.  
İkiqat ələnmiş yağı qatlamalar,  
Ən parlaq aydınlıq kimi parıldar.  
Ələnmiiş ağ undan, bişmiş yuvarlaq,  
Ay kimi qoğallar xəzdən də yumşaq.  
Qoyuldu xonçaya yüz çeşid yemək,  
Yeməklər xonçaya verirdi bəzək.  
Yox idi öylə bir yemək dünyada —  
Bir mövqe tutmasın qızıl xonçada.  
Məzələr, yeməklər gəlinçə xoşa,  
Dopdolu qədəhlər çəkildi başa.  
Göyün ortasına gəlinçə günəş,

İçdilər mey qəlbə salınca atəş.  
Hamının çatılmış qaşı açıldı,  
Sərxoşlar üzünə nəşə saçıldı.  
O pəribədənli nazlı dilbərlər  
Çalğını dinlədi axşama qədər.  
Zülmətdən gecə bir ordu çəkərkən,  
Təbiət gözündən mürgü tökərkən,,  
Cahandar söylədi o pərilərə:  
«Bu gecə basmayın ayaq şəhərə!  
Buyruğum belədir, səhər gərək mən  
Bir məclis düzəldəm yerdən göyəcən.  
Firidun və Kəyan rəsmiyə şən-şən  
Dolğun kam alaraq çalğıdan, meydən,  
Qoy şərab bir yanğın salsın könülə,  
Bişsin hər işimiz bu qan çayılə!  
Ayrılaq hər zaman dünya işindən,  
Pərvərdə mərcanla bəslənsin bədən.  
Mey ilə gül kimi parlacaq belə,  
Güllərdən rəng alaq bu kürə ilə.  
Saçaq qətrələrdən torpağa ənbər,  
Çimsin bu şərabdan güllər, olsun tər»  
Pərilər hörmətlə öpdü torpağı,  
Şənləndi, ismətdən yandı yanağı.  
Məclisdə Nüşabə, o nazlı dilbər  
Sanki dan sökərkən doğmuş bir ülkər.  
Ənbərdən gecə şən bütət qurunca  
Yayıldı o müşkin saçlar boyunca,  
O müşkin saçlardan böyük İskəndər  
Bir kəmənd düzəltdi,— saçırdı ənbər.  
Ayı, Müştərini kəməndlə birdən

Yerlərə endirdi uca göylərdən.  
Şənlik gecəsiydi o şanlı gecə,  
Pərilər dalmışdı nazlı sevincə.  
İsgəndər qəlbini çalmaq fikrilə  
İstərdi atəşdən parlatmaq şölə.  
Padışah əmr etdi: «Tez od qalansın!  
Müglərin rəsmiyələ onda müşk yansın!»  
Meydən bir ox yaxdı ki, şöləsində  
İçənlər yandı öz əlbəsəsində  
Çalğı nəşəsiylə yeyib-içdilər,  
Gecəni şənlikdə etdilər səhər.  
Lacivərdə şəncərf vurunca dövran  
Samur sarı tülkü doğdu o zaman  
Yenidən canlandı şənlik və həyat,  
Quruldu sevimli, şahanə büsat.  
Çəmənlər yenidən nəşəyə gəldi,  
Kəklik və qırqovul cilvəyə gəldi.  
Nəğməyə başladı pəriüzlülər,  
Günəş «mehrikanda» daha xoş gələr.  
O külkün meydən ki yaquta bənzər,  
Gündüzün üzünə səpdilər gövhər.

**Kiçikyaşlı məktəblilər üçün**

**Bədii redaktoru N. Rəhimov**

**Texniki redaktoru L. Qarayeva**

**Korrektoru D. Məlikova**

**İB № 2238**

**Yıgilmağa verilmiş 27.02.89. Çapa imzalanmış 03.04.89. Kağız  
formatı 70X90 Ofset kağızı. Ədəbi qarnitur. Ofset üsulu. Şərti ç/v 3.  
Rəngli şərti ç/v 12. Uçot nəşr v. 3,52. Tiraj 50.000. Sifariş №33.**

**Qiyməti 25 qəp.**

**Azərbaycan SSR Dövlət Nəşriyyatı Poliqrafiya və kitab ticarəti işləri  
Komitəsi.**

**«Gənclik» nəşriyyatı Bakı, Hüsnü Hacıyev küçəsi, 4.**

**Bakı kitab mətbəəsi № 4. Bakı, Aşıq Ələskər küç. 17.**